

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (min manatla)**

	<b>31-Dec-17</b>	<b>31-Mar-18</b>	<b>30-Jun-18</b>	<b>30-Sep-18</b>	<b>31-Dec-18</b>
<b>Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti</b>					
Alınmış faiz	28,118	6,611	12,557	18,988	25,861
Ödənilmiş faiz	(8,197)	(1,323)	(3,388)	(4,447)	(5,823)
Alınmış haqq və komissiya	11,744	2,791	5,689	8,507	11,603
Ödənilmiş haqq və komissiya	(5,622)	(1,438)	(2,969)	(4,388)	(5,665)
Xarici valyuta ilə dilinç əməliyyatlarından zərərləri çıxmaqla reallaşdırılmış gəlir	11,667	1,213	2,695	3,885	4,984
Alınmış digər gəlir	73	14	20	85	95
İşçilər üzrə ödənilmiş xərclər	(11,473)	(2,499)	(5,371)	(7,812)	(10,300)
Ödənilmiş digər əməliyyat xərcləri	(11,087)	(2,402)	(4,900)	(7,441)	(10,362)
<b>Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti</b>	<b>15,224</b>	<b>2,969</b>	<b>4,332</b>	<b>7,379</b>	<b>10,393</b>
<i>Əməliyyat aktivlərində xalis (artma)/azalma</i>					
Kredit təşkilatlarının öhdəlikləri	28,375	-26,560	-58,465	-59,492	-59,754
Müştərilərə verilmiş kreditlər	66,289	1,765	-15,255	-26,333	-28,033
Digər aktivlər	-966	1,833	1,059	1,302	-10,183
<i>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</i>					
Kredit təşkilatları qarşısında öhdəliklər	-66,892	1,130	2,564	1,809	2,953
Müştərilər qarşısında öhdəliklər	27,470	-19,027	-22,857	69,775	-7,103
Digər öhdəliklər	3,128	-157	-180	-260	169
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitlərinin hərəkəti</b>	<b>72,629</b>	<b>-38,046</b>	<b>-88,802</b>	<b>-5,820</b>	<b>-91,557</b>
Ödənilmiş mənfəət vergisi	-4,160	-1,710	-2,280	-3,202	-3,416
<b>Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>	<b>68,469</b>	<b>-39,756</b>	<b>-91,082</b>	<b>-9,022</b>	<b>-94,974</b>
<b>İnvestisiya fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti</b>					
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının əldə edilməsi	-32,474	-6,380	-19,909	-14,868	-12,260
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının geri ödənilməsi	2,560	0	0	0	0
Əmlak və avadanlıqların alınması	-692	-131	-295	-357	-1,227
Qeyri-maddi aktivlərin alınması	-1,996	-586	-795	-897	-2,095
Alınmış dividend	0	0	22	22	22
<b>İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/ əldə edilən xalis pul vəsaitləri</b>	<b>-32,601</b>	<b>-7,097</b>	<b>-20,977</b>	<b>-16,101</b>	<b>-15,560</b>
<b>Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını</b>					
Səhm emissiyası üzrə daxilolmalar	8,570	0	0	0	0
<b>Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri</b>	<b>8,570</b>	<b>0</b>	<b>0</b>	<b>0</b>	<b>0</b>
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	-724	-28	-50	-74	-62
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma</b>	<b>43,714</b>	<b>-46,882</b>	<b>-112,109</b>	<b>-25,196</b>	<b>-110,596</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə</b>	<b>219,729</b>	<b>263,443</b>	<b>263,443</b>	<b>263,443</b>	<b>263,443</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna</b>	<b>263,443</b>	<b>216,561</b>	<b>151,334</b>	<b>238,247</b>	<b>152,847</b>